

## Aşıq Ağalar yaradıcılığına elmi baxış

Sədaqət Əsgərova

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi. Azərbaycan.

E-mail: sedaqet\_askerova.73@mail.ru

**Annotasiya.** Aşıq yaradıcılığına bələd olan hər kəs yaxşı bilir ki, aşıq yaradıcılığı Azərbaycan ədəbiyyatının mühüm bir sahəsini təşkil edir. Çox qədim dövrlərdən başlayaraq inkişaf edib gələn bu zəngin yaradıcılıq bu gün də davam və inkişaf etməkdədir. Çünkü aşıq xalqın sevimliyi, onun qəlbini, ürəyinə daha yaxın bir sənətkardır. Xalqın içərisində böyük hörmət və məhəbbətlə qarşılanır, xalqın şad və qəmgin günlərində onlarla birlikdə sevinir və onlarla birlikdə kədərlənir. Məhz buna görə də aşıq ədəbiyyatı və aşıqlıq sənəti xalq içərisində hörmətlə qarşılanaraq yaşamış və bu gün də yaşamaqdadır.

**Açar sözlər:** aşıq mühiti, saz havası, qarlı dağlar, əmək adamları, melodik ritm

**Məqalə tarixçəsi:** göndərilib – 02.03.2021; qəbul edilib – 09.03.2021

## The scientific look at Ashug Aghalar's creative work

Sadagat Asgarova

National Museum of Azerbaijan Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.

E-mail: sedaqet\_askerova.73@mail.ru

**Abstract.** Everyone who is acquainted with ashug art knows well that ashug art is the essence of the Azerbaijani literature. This rich art coming from very ancient times and improving gradually is still in process and progress today. Because, ashug is a favourite and closer artist to people's heart. They are welcomed with great respect and love among people, become happy and sad in happy and sad days of people together with them. Therefore, ashug literature and ashug art has been kept alive and still being welcomed with respect among people.

**Key words:** ashug environment, saz tune, snowy mountains, labourers, melodic rhythm

**Article history:** received – 02.03.2021; accepted – 09.03.2021

## Giriş / Introduction

Azərbaycan aşıqlarının xüsusi adət-ənənələri, qayda və qanunları vardır. Ustad aşıqlar əsərlərində öz sələflorinin yüksək ənənəvi qanun-qaydalarından danışaraq, gənc aşıqlara, aşıqlıq sənətinə maraq göstərən həvəskar aşıqlara bu peşənin heç də asan olmadığını, el atası olmuş bu sənətkarların yüksək əxlaq, intellekt, bilik sahibi olduqlarını, zəngin mənəvi aləmləri ilə başqalarından çox fərqləndiklərini bildirmişlər.

Azərbaycan aşıq sənətini yerləşdiyi coğrafiyaya və ortaq xüsusiyyətlərinə görə on altı aşıq mühitinə bölən tanınmış folklorşunas alim, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı "aşıq mühiti" terminini belə izah edir: "Sənət çevrəsi kimi düşünülən "aşıq mühiti" anlayışı təkcə sənətin müəyyən ərazidəki mədəni-coğrafi məskunluğunu əks etdirmir, həm də yaradıcılıq və ifaçılıq proseslərinin bölgədaxili mənzərəsini bir kompleks halında

təqdim edir. Alim bildirir ki, aşiq mühiti müfakkəb bir kompleksdir: oraya saz-sözlə bərabər, tarixi-coğrafi çevrənin adət-ənənəsi, iqlimi, suyu, havası, təbiəti, yerli camaatın psixologiyası, aşiq sənətinə həssaslıq dərəcəsi kimi çoxşayı və çoxqatlı atributlar daxildir” [4, s.13].

Bu baxımdan Şirvan aşiq məktəbi də özətrafında yaradıcılıq ənənələri ilə zəngin mühitlər yaratmışdır, hələ neçə-neçə onilliklər bundan əvvəl həmin mühitlərdə formallaşan yaradıcılıq ənənələri sayəsində bir çox ustad sənətkarlar yetmişdir. Bu mühitlərin hər biri Şirvan məktəbinin başlıca xüsusiyyətlərini özündə yaşatmaqla yanaşı, eyni zamanda onları həm də zənginləşdirmişdir. Məsələn, bu gün Göyçay-Zərdab-Ağdaş, Beyləqan-Biləsuvar və b. mühitlərin hər biri Şirvan məktəbinin ənənələrini yaşatmaqla bərabər, özlərinə məxsus fərdi xüsusiyyətlərdən də xali deyillər. Onların hər birinin fərdi ifaçılıq üslubu vardır. Araşdırımlarımızdan məlum olur ki, doğrudan da, Şirvan aşiq mühiti təşəkkülündən üzü bəri həm ifaçı, həm də yaradıcı mühit kimi fəaliyyət göstərmişdir. Həm də ayrı-ayrı aşiq mühitlərində bu sənətin ənənələri, məktəbləri və üslub xüsusiyyətləri, sənətkarlıq və ifaçılıq qaydaları ustad aşıqların yaradıcılığında qorunaraq inkişaf etmişdir. Nəticədə, qüdrətli sənətkarlarımızın sayı artmış, el-obada hamının sevimlisinə çevrilmişlər. Belə görkəmli sənətkarlardan biri də Şirvan diyarının yetirdiyi Aşıq Ağalar Mikayılov olmuşdur.

Aşıq Ağalar zəngin sənət irsi olan Şirvan aşiq mühitini bütöv Azərbaycan aşiq sənəti səviyyəsinə qaldıran yaradıcı aşıqlardan olmuşdur. Deməliyik ki, Aşıq Ağalar klassik havalar və dastan bilicisi kimi qoşma, gəraylı, dastan və aşiq mahnılarının müəllifidir. Onun yaradıcılığının ana xəttini Azərbaycanın füsunkar təbiəti, başı qarlı dağları, bərəkətli çölləri, əməksevər insanları haqqında yazılmış əsərlər təşkil edir. Aşığın yaradıcılığında vətənə bağlılıq, sülh, əmək adamlarının tərənnümü mühüm yertutur:

*Mən vətən uğrunda axıtmışam qan,  
Faşistin ordusu qudurən zaman.  
Düşmənə qarşısında vermədim aman,  
Həqiqətə çox inamım var mənim.*

*O, edər insəni qüssədən azad,  
Bilal oğlu, al qələmi, yaz yara  
Azəri yurdumda xoş keçir həyat,  
Gör nə gözəl bir məkanım var mənim [1, s.59].*

Hazırda aşiq musiqisinin maraqlı çalarlarının üzə çıxarılması, eyni zamanda Aşıq Ağaların poetik irsi, yaradıcılığının müxtəlif mərhələlərində Şirvan aşiq musiqisinə verdiyi töhfələrin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.

Qeyd etməliyik ki, Aşıq Ağaların yaradıcılığının ən kamil nümunələri təkcə Şirvanda deyil, Azərbaycanın digər bölgələrində – Güney Azərbaycan, Dağıstan, Anadolu aşıqlarının repertuarının fəal hissəsinə daxil olmuş və bu gün də sevə-sevə oxunur. Aşıq Ağalar sözün əsl mənasında yaradıcı aşıqlardan olmuşdur. Onun özünü yazdığını dörd dastan, onlarla gəraylı, qoşma var ki, bu gün də Şirvan aşıqlarının repertuarında səslənməkdədir

Aşıq Ağalar Şirvan “üstündə” oxuyan xeyli aşığın müəllimi olmuşdur. Aşığın rəvan danışığı, gözəl səsi, ifası və maraqlı məclis apardığının şahidi olanların dediyinə görə, o, dastan, nağıl söyləyərkən, hər hansı havanı oxuyarkən məharətlə obrazı girməklə, dinləyicilərə xüsusi zövq verirmiş. Onun apardığı məclislərin şahidi olmuş müasirlərinin söylədiklərinə görə, Aşıq Ağalar sözün əsl mənasında məclislər, toy-büsətlər yaraşığı və apardığı məclislər də əsl sənətkarlıq nümunəsi olmuşdur.

Bu gün tanınmış sənətkar Aşıq Ağalar Mikayılovun ifalarını layiqincə qorumaqla yanaşı, onun sənət irlərini tədqiq etmək də bizim mənəvi borcumuzdur.

Aşıq Ağaların gəraylı və qoşmalarında vətənpərvərlik, əməksevərlik, təbiətə, yurda bağlılıq və yüksək insani keyfiyyətlər ifadə olunmuşdur. Bu baxımdan Aşığın “Belə gəldi”, “Gözlərin”, “Baxan Gülgəz” gəraylıları, “Gör-müşəm”, “Olmasın”, “Qaça bilmədim” qoşmaları, “Canan və Hicran”, “Sofi və Gülsən”, “Bağı və Qəmər”, “Qatillər” və s. dastanlarını qeyd etmək olar.

Aşıq Ağalar əsasən 4 və 5 bəndlik gəraylı və qoşmalardan istifadə etmişdir. Onun gəraylı və qoşmalarında təkrar olunan misralara da rast gəlinir. Bu xüsusiyyətlər Aşıq Ağalar yaradıcılığının özəyini təşkil edir və onu digər bölgə

aşıqlarının yaradıcılığından fərqləndirir. Aşiq Ağaların gəraylı və qoşmaları melodik cəhətdən də xüsusi əhəmiyyətə malikdir. O, bu gəraylı və qoşmalara səs və “söz gülləri” əlavə edir. Bu “güllərə” çox zaman improvisasiya şəklində rast gəlinir. Səciyyəvi xüsusiyyətlər qohum havalar, eyni məqamlı bir havanın ağır, orta, iti sürətlə ifa olunması formasında edilir.

Aşiq Ağaların yaradıcılığı ədəbi melodik ritmi cəhətdən də çox maraqlıdır. Aşığın yaradıcılığına nəzər saldıqda onun ifaçılıq prinsiplərinə riayət etməsinin şahidi oluruq. Yaradıcılığından görürük ki, Aşiq Ağalar gəraylı və qoşmalarında poetik mətnin ritminə uyğun aşiq melodiyaları bəstələmişdir. Onu sənət döslərindən fərqləndirən cəhətlərindən biri yaradıcı sənətkar olması idi. O, toy məclislərində söz oxumaqla yanaşı, həm də söz qoşan aşiq kimi tanınmış. Aşiq Ağaların el şairləri ilə duzlu-məzəli deyişmələri, məhəbbət şeirləri, eli-obanı, vətəni vəsf edən, eyni zamanda nəsihət xarakterli şeirləri gənclərin hörmət və sevgisini qazanmışdır:

*Məktəbə get, məktəbə,  
Qeyrətin olsun, oğul.  
Hörmət eylə sənətə,  
Qiymətin olsun, oğul.  
Getməyəndə məktəbə,  
Bil ki, qalarsan dala.  
Çatmaq üçün mətləbə  
Bir canını yırgala [1, s.33].*

Aşıqlıq sənətində vacib dəyərlərdən biri də ustadına hörmət və ehtiramdır. “Bir şeyird ki, ustadına kəm baxa, onun gözlərinə qan damar, damar” deyib, – Dədə Ələsgər. Bu cəhətdən aşiq Ağaların ustadı öz atası Aşiq Bilal olmuşdur. Ustadı Aşiq Bilaldan saz sənətinin sirlərini, aşiq poeziyasının əvəzedilməz örnəklərini mənimseyən Aşiq Ağalar ömrü boyu el məclislərində çalıb-çağırmış, xeyrxahlığı, ağ-saqqallığı, alicənablılığı ilə dillər əzbəri olmuşdur.

Qeyd etməliyik ki, Şirvanın ustad sənətkarlarının nəslinə mənsub olan Aşiq Ağaların sənət yolu müasir Şirvan aşıqlığının ən mükəmməl sənət ənənələrini davam etdirməsilə diqqəti çəlb edir. Onun poeziyasında estetik duyu ilə

əxlaq düşüncəsi vəhdət təşkil edir. Bu baxımdan yanaşlıqda bizə aydın olur ki, klassik ənənədən bəhrələnən Aşiq Ağalar şeiriyyətində gözəllik anlayışı və onun tərənnümü əslində əxlaq təmizliyi və mənəviyyat ucalığının vəsfinə yönəlmüşdür. Şeirlərində gözəllikdən, sevgidən, məhəbbətdən bəhs olunsa belə, o, əslində insan mənəviyyatının özəlliyinə xidmət etdiyini göstərmişdir:

*Bizə suya gələn gözəl,  
Yoluna qurban mən olum.  
Bircə danış şirin-şirin,  
Dilinə qurban mən olum.  
Məni candan usandırdın,  
Cismimi oda yandırdın,  
El içində utandırdın,  
Telinə qurban mən olum [1, s.22].*

Elin danışan dili, xalqın və millətin ruhuna, qəlbinə yaxın olan el aşığı Aşiq Ağalar şeirlərində insani keyfiyyətləri – paklığı, mərdliyi tərənnüm etdikcə, eyni zamanda öz əxlaqi estetik idealını da təsdiqləmişdir:

*Cox dağlardan mən aşmişam,  
Dünya gəzib dolaşmışam.  
Güç eyləmə, ağır daşam,  
Qaldırmağa qol gərəkdir.  
Qarşında Rüstəm-Zal durub,  
Min batmanı o, qaldırıb  
Ağalar şən məclis qurub,  
Onun dili bal gərəkdir [1, s.25].*

Azərbaycan xalq yaradıcılığında mənəvi gözəlliyin aşiq şeirində təsviri gerçəkliyin gözəlliliyinə, yüksək mənəviyyata, kamilliyyə can atmaq kimi məziyyətlə bağlı olduğundan, burada estetik hiss, duyu və zövqün ifadəsinə geniş yer verilmişdir.

*Bir gözəlin həsrətini çəkirəm,  
Qızıl guldən gül əndəmi gözəldi.  
Əcəl şərbətini versə içərəm,  
Doldurub əlində camı gözəldi.  
Əlində gül tutub, şaddı –  
Yanağı qırmızı, qəmzəsi al – qan.  
Vüsalə yetməyib ayrılan zaman  
Oduna yanmağa dadi gözəldi [1, s.55].*

Aşıq Ağaların lirik şeirlərində ülvi və dərin bir sevgi özünü göstərir. O, təmiz sevgi duygularını tərənnüm etmişdir.

Aşıq Ağaların lirikası klassik aşiq şeiri ilə həməhənglik təşkil edir. Şeirlərdən göründüyü kimi, O, ulu Şirvanı ürəkdən sevmiş, onun bərəkətli çöllərini, şış qayalarını, uca-uca dağlarını tərənnüm etməklə bərabər, vətən övladlarının qonaqpərvərliyini, qəhrəmanlığını qələmə almış və sazı sinəsinə basıb vəsf etmişdir.

Tanınmış ədəbiyyatşunas alim, akademik Feyzulla Qasimzadə aşığılıq sənətindən söz düşəndə öz dövrünün aşığını belə qiymətləndirmişdir: "Xalq aşığı əlində sazı kəndləri dolaşır, toyarda, bayram və ayinlərdə, elin qurduğu kef və şadlıq məclislərində iştirak edir, saz çalır, nəğmə və dastan qoşur, oxuduğu lirik şeirlərlə xalqın ruhuna və əxlaqına nəcib duyğular aşayırlar" [3].

### Nəticə / Conclusion

Aşıq Ağaların yaradıcılığını aydınlaşdırıldıqca, belə bir vacib məsələni də öyrəndik ki, Şirvan aşıqlarının özünəməxsus fərqli xüsusiyyət-

ləri var imiş. Onlar toyarda, kütləvi tədbirlərdə iştirak etsələr də, heç vaxt saz götürüb, kənd-bəkənd gəzməmişlər.

### Ədəbiyyat / References

1. Aşıq Ağalar Mikayılov. Söz mənimkidir. Çəlioğlu, 2014.
2. Azərbaycan folkloru və aşiq yaradıcılığı. Bakı: ADU, 1989.
3. Allahmanlı M. Aşıq yaradıcılığının inkişaf mərhələsi. Bakı: Elm və təhsil, 2011.
4. Qasimli M. Ozan-aşıq sənəti. Bakı: Uğur, 2011.

## Научный взгляд на творчество Ашуга Агалара

Садагат Аскерова

Музей литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: sedaqet\_askerova.73@mail.ru

**Резюме.** Все, кто хорошо знаком с ашугским творчеством, прекрасно знают, что оно занимает важное место в азербайджанской литературе. Это богатое искусство, возникшее в глубокой древности и дошедшее до нас, продолжает развиваться и по сей день. Ведь ашуги являются наиболее близкими сердцу любимцами народа. К ашугам питают глубокое уважение и любовь, они всегда разделяют радость и горе народа. Именно поэтому ашугская литература и искусство продолжало и продолжает существовать и почитаться среди народа.

**Ключевые слова:** среда ашугов, напев саза, снежные горы, трудящиеся, мелодический ритм